




**İQTİSADI  
İSLAHATLARIN  
TƏHLİLİ VƏ  
KOMMUNİKASIYA  
MƏRKƏZİ**

# İXRAC İCMALI



[www.iqtisadiislahat.org](http://www.iqtisadiislahat.org)  
[info@ereforms.org](mailto:info@ereforms.org)  
+994 12 521 33 18



Rəssam:  
Xəlida Səfərova  
Xalça toxuyanlar

**2017-ci il / Avqust №5**



## **“İdxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir”**

**Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqindən**

*“Biz indi böyük ixrac imkanlarımızla xarici bazarlara çıxırıq. Nəinki xam pambıq, mahlıç, eyni zamanda, Mingəçevirdə yaranmaqda olan böyük yüngül sənaye kompleksinin fəaliyyətə başlaması nəticəsində biz hazır məhsul ixrac edəcəyik...*

*O ki qaldı, bizim ümumi iqtisadi inkişaf perspektivlərimizə, mən bu perspektivləri yüksək qiymətləndirirəm. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bu ilin altı ayının nəticələri bunu deməyə əsas verir. Qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Biz 6 ayda valyuta ehtiyatlarını nəinki qoruya bilmişik, görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib. Azərbaycana birinci*

*altı ayda 5 milyard investisiya qoyulub. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb. Bu, MDB məkanında birinci göstəricidir. Bu, sadəcə olaraq, görülmüş işlərin təzahürüdür. Makroiqtisadi sabitlik təmin edilib. Manatın məzənnəsi sabitdir. Dövlət xətti ilə ölkə iqtisadiyyatına sərəmayə qoyulur. Özəl sektor da buna qoşulub. Qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcəkdir.*

*Bir sözlə, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir”.*

# MÜNDƏRİCAT

SƏHİFƏ

4

## QEYRİ-NEFT İXRACI

2017-ci ilin 7 ayında qeyri-neft sektoru üzrə 855 milyon ABŞ dolları dəyərində ixracat olub

SƏHİFƏ

7

## AZEXPORT.AZ

2017-ci ilin 7 ayında 264.3 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub

SƏHİFƏ

12

## AZEXPORT.AZ

Azexport Azərbaycan mallarını Amazona çıxarır

SƏHİFƏ

13

## DTH.AZEXPORT.AZ

Gömrük Bəyannaməsi Rəqəmsal Ticarət Qovşağı vasitəsilə doldurulacaq

SƏHİFƏ

14

## DTH.AZEXPORT.AZ

Rəqəmsal Ticarət Qovşağında Eskrou xidmətindən istifadə imkanı olacaq

SƏHİFƏ

15

## AZEXPORT.AZ

Pambıq və tütün məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan şirkətlər barədə məlumatlar Azexportda yerləşdiriləcək

© İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikro iqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqdır. Qurum analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlayır, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin edir, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil edir.

## Qeyri-neft sektoru üzrə ixracda dair məlumat

**2017-ci ilin 7 ayında qeyri-neft sektoru üzrə 855 milyon ABŞ dolları dəyərində ixracat olub**


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2017-ci ilin 7 ayı ərzində qeyri-neft sektoru üzrə **855 milyon ABŞ dolları** dəyərində mal **ixrac olub**. İxrac əməliyyatlarında **1333** subyekt iştirak edib. Bu ilin 7 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistanın adı var. Belə ki, 2017-ci ilin 7 ayı ərzində **Rusiyaya 311, Türkiyəyə 178, Gürcüstana 78, İsveçrəyə 77 və Türkmənistana 38** milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal **ixrac edilib**.

Dövlət Gömrük Komitəsinin 7 aylıq məlumatlarının təhlilindən aydın olub ki, qeyri-neft sektoru üzrə ixracda **birinci yeri pomidor** (tomat) (**127,9** milyon ABŞ dolları), ikinci yeri **qızıl** (**60,7** milyon ABŞ dolları), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı **polietilen** (**54,4** milyon ABŞ dolları) tutur.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin 7 ayı ərzində **pambıq lifi** ixracı **8.3** dəfə, **elektrik enerjisi 3.2** dəfə, çay **60** faiz, **meyvə-tərəvəz 42** faiz, kimya sənayesi məhsulları **30** faiz, alüminium və

**ardı səhifə 5-də ...**

### 2017-ci ilin 7 ayında qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi



Mənbə: Dövlət Gömrük Komitəsi

## Bu ilin iyul ayında 117 milyon ABŞ dolları məbləğində qeyri-neft məhsulu ixrac olunub

### ... əvvəli səhifə 4-də

ondan hazırlanan məmulatlar **29** faiz, spirtli və spirtsiz içkilər **26** faiz, plastmassa və onlardan hazırlanan məmulatlar **12** faiz artıb.

2017-ci ilin iyul ayına gəldikdə isə qeyd edək ki, ötən ay qeyri-neft sektoru üzrə **459** subyekt tərəfindən **117 milyon ABŞ dolları** dəyərində **ixrac** əməliyyatları **həyata keçirilib**.

Bu ilin iyul ayı üzrə ixrac olunan əsas mallar **qızıl, albalı, giləs, metanol, pomidor**, xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, tərkibində 0,25 kütlə %-dən

çox karbon olan polad yarımfabrikatlar, alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, vərəqlər, zolaqlar, ağ şəkər, şaftalı və s. dir. Qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısına Rusiya başçılıq edib. Sonrakı yerlərdə isə Türkiyə, İsveçrə, Gürcüstan, Türkmənistan və digər ölkələr qərarlaşıblar.


2017-ci ilin 7 ayı ərzində ixrac olunan əsas malların siyahısı və əsas ixrac ölkələri barədə daha ətraflı məlumatla təqdim olunan infoqrammalardan tanış ola bilərsiniz.

## 2017-ci ilin iyul ayında qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi



Mənbə: Dövlət Gömrük Komitəsi


## 2017-ci ilin iyul ayında ixrac olunan əsas qeyri-neft məhsullarının siyahısı



**Qeyd:** İnfraqrammada 2017-ci ilin iyul ayında ixrac edilən 20 əsas məhsulla bağlı məlumat yer alıb. Amma iyul ayında bu məhsullardan başqa qeyri-neft sektoru üzrə yüzlərlə məhsul ixrac olunmuşdur.

**Mənbə:** Dövlət Gömrük Komitəsi

## 2017-ci ilin 7 ayında ixrac olunan əsas qeyri-neft mallarının siyahısı



**Qeyd:** İnfogrammada 2017-ci ilin 7 ayı ərzində ixrac edilən 20 əsas məhsulla bağlı məlumat yer alıb. Amma 2017-ci ilin birinci yarısında bu məhsullardan başqa qeyri-neft sektoru üzrə yüzlərlə məhsul ixrac olunmuşdur.

**Mənbə:** Dövlət Gömrük Komitəsi

## Azexport.az portalına 2017-ci ilin 7 ayında 264.3 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub

**Bu ilin iyul ayındakı ixrac sifarişlərinin həcmi isə 71.6 milyon ABŞ dolları təşkil edib**

2017-ci ilin 7 ayı ərzində Azexport.az portalına dünyanın **53** ölkəsindən **264.3 milyon ABŞ dolları** məbləğində **ixrac sifarişləri daxil olub**. Azexport.az portalına iyul ayında daxil olan ixrac sifarişlərinin dəyəri iyun ayı ilə müqayisədə **15%** çox olub. Belə ki, Azexport.az portalına 2017-ci ilin **yanvar ayında 48, fevral ayında 6.5, mart ayında 27, aprel ayında 29.9, may ayında 19, iyun ayında 62.3 və iyul ayında 71.6 milyon ABŞ dolları** dəyərində **ixrac sifarişləri daxil olub**. Apardığımız təhlillər göstərir ki, iyul ayı ərzində Azexport.az portalına ən çox sifariş Rusiya Federasiyasından daxil olub.


Ümumiyyətlə bu ilin 7 ayı ərzində

Azexport.az portalına daxil olan ixrac sifarişləri ilə bağlı liderliyi **Rusiya** əlində saxlayıb. Bu da təbii sayıla bilər. Çünki Dövlət Gömrük Komitəsinin 2017-ci ilin 7 ayı üzrə məlumatlarından da aydın olur ki, bu il Rusiyaya **311** milyon ABŞ dolları dəyərində ixrac reallaşmış. Yəni bu ilin 7 ayı ərzində qeyri-neft sektoru üzrə həyata keçirilən ixracatın **36.4** faizi Rusiyanın payına düşür.

Azexport.az portalına daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə **Rusiya (19%)** ilə yanaşı **Ukraynanın (7.8%), Türkiyənin (7.4%), ABŞ-ın (4.8%)** və **Səudiyyə Ərəbistanının (4.8%)** adı var.

**ardı səhifə 9-da ...**

### Azexport.az portalına 2017-ci ilin 7 ayında daxil olan ixrac sifarişlərinin məbləği



Mənbə: Azexport.az



## Bu ilin iyul ayında iyun ayına nisbət ixrac sifarişlərinin dəyəri 15 faiz artıb

... əvvəli səhifə 8-də

2017-ci ilin iyul ayında Azexport.az portalına ilk dəfə **Qətər, Tanzaniya və Ekvador** kimi ölkələrdən sifarişlər daxil olub. İyul ayında daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, qida sənayesi məhsulları başda olmaqla qeyri-neft sektorunda istehsal olunan müxtəlif məhsullara - fındıq ləpəsi, şərab, kosmetik vasitə, tütün, göbələk, uşaq iç geyimi, konservləşdirilmiş inək əti, quru süd, mebel, toyuq yumurtası, dondurulmuş toyuq əti, albalı şirəsi, ipək xalça, mahlıç, pambıq linti, alma, kərə yağı, avtomobil diaqnostika qurğusu, mühərrik yağı və s. tələbat böyükdür.

Bu məhsullar içərisində mahlıca, pambıq lintinə, almaya, fındıq ləpəsinə, toyuq ətinə müxtəlif ölkələrdən daxil olan sifarişlərin hər birinin dəyəri ayrı-ayrılıqda bir milyon ABŞ dollarından çox olub. Həmçinin sifarişlərin təhlili göstərir ki, **İngiltərə, Almaniya** kimi inkişaf etmiş ölkələrdə **Azərbaycan xalçalarına da böyük maraq var**. Son aylar Avropa ölkələri ilə yanaşı Qazaxıstandan tutmuş Tanzaniyaya kimi müxtəlif dövlətlərin vətəndaşları **xalça** sifarişləri verirlər.

Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə daha dolğun məlumat isə təqdim olunan infoqrammalarda verilib.

## 2017-ci ilin iyul ayında Azexport.az portalından ixrac sifərişi alan mallar



Mənbə: Azexport.az

## Pambıqçılığın inkişafı qeyri-neft sektoru üzrə ixracın artmasına töhfə verir


Azərbaycan hökumətinin pambıqçılığın inkişafına verdiyi real dəstək özünü ixracatın artmasında da göstərir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ilin 7 ayı ərzində Azərbaycan Respublikasından **26 milyon ABŞ dolları** məbləğində **pambıq lifi, 9 milyon ABŞ dolları** məbləğində isə pambıq ipliği **ixrac edilib**. Ötən ilin müvafiq dövrü ilə müqayisədə pambıq lifinin ixracı həcmi **6.6 dəfə**, dəyəri isə **8.3 dəfə artıb**. 2017-ci ildə pambıq lifinin ixracının dəyər baxımından daha çox artması həm də onu göstərir ki, mahlıc əvvəlki illə müqayisədə daha baha satılıb. Şübhəsiz ki, bu artıma Azexport.az portalı da öz töhfəsini verib. Çünki 2017-ci ilin 7 ayı ərzində portala dünyanın 15-dən artıq ölkəsindən pambığa və ondan istehsal olunan müxtəlif məhsullara (pambıq yağı, tibbi pambıq və tənzip və s.) sifarişlər daxil olub. Məsələn, Rusiya, Türkiyə, Qırğızıstan, Əfqanıstan, Tacikistan və s. ölkələrdən daxil

olan sifarişçilər Azərbaycanın pambıq yağına böyük tələbatın olduğu aydınlaşıb. Azexport.az portalının komandası isə həmin sifarişləri dərhal istehsalçı şirkətlərə yönəldərək ixrac prosesinin reallaşmasına çalışıb.

Qeyd edək ki, xarici sifarişçilər Azərbaycandan pambıq toxumu almaq niyyətlərini də bildiriblər. Lakin Azərbaycanın pambıq toxumu istehsalçıları yerli tələbatın çox cüzi hissəsini ödədikləri üçün bu sifarişlərə hələlik cavab verə bilməmişlər. Amma qarşıdakı illərdə Azərbaycanın mahlıc, iplik, pambıq yağı ilə yanaşı pambıq toxumu da ixrac etmək potensialı da böyükdür.

2017-ci ilin 7 ayı ərzində mahlıca və pambıqdan istehsal olunan digər məhsullara daxil olan ixrac sifarişlərinin ölkələr üzrə bölgüsü barədə daha ətraflı məlumatla təqdim olunan infoqrammadan tanış ola bilərsiniz.

### Azərbaycandan pambıq lifi və pambıqdan istehsal olunan digər məhsulları sifariş edən əsas ölkələr



Mənbə: Azexport.az

## Azexport.az portalına 2017-ci ilin 7 ayı ərzində daxil olan ixrac sifarişlərinin ölkələr üzrə bölgüsü (%)



**Rusiya**  
19,0



**Səudiyyə Ərəbistanı**  
4,8



**İraq**  
3,0



**Benin**  
2,6



**Misir**  
1,7



**Ukrayna**  
7,8



**Qazaxıstan**  
3,9



**Çin**  
2,6



**Gürcüstan**  
2,2



**Liviya**  
1,7



**Türkiyə**  
7,4



**Hindistan**  
3,5



**Polşa**  
2,6



**Nigeriya**  
2,2



**Özbəkistan**  
1,3



**ABŞ**  
4,8



**İran**  
3,0



**Pakistan**  
2,6



**İtaliya**  
1,7



**Bolqarstan**  
1,3

Mənbə: Azexport.az

## Azexport Azərbaycan mallarını Amazona çıxarır

Azexport Azərbaycan məhsullarının dünyanın aparıcı elektron ticarət portallarında təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirir.


Azexportun Amazon-la əməkdaşlığı çərçivəsində "Fulfillment by Amazon" (FBA) xidməti indi Azərbaycanlı iş adamlarına da əlçatan oldu. Amazon FBA xidməti sahibkarlarımıza məhsullarını ABŞ-da yerləşən 100-dən artıq anbarlarda yerləşdirmə, saxlanma, qablaşdırma və çatdırılma xidməti

təklif edir. Maraqlı olan iş adamları Azexport.az portalına (<https://azexport.az/index.php?route=information/contact>) müraciət edə bilərlər.

Qeyd edək ki, Amazon.com dünyada internet üzərindən satışları həyata keçirən ən irimiqyaslı portaldır. Azexport portalı həmçinin **Alibaba** və **Allbiz** kimi iri portallara da inteqrasiya olunub, Azərbaycan məhsullarını bütün dünyaya sərgiləyir.

Selling via **amazon** on **Azexport**  
has become more reasonable

How does  
**fulfillment by amazon**  
work?



## Gömrük Bəyannaməsi Rəqəmsal Ticarət Qovşağı vasitəsilə doldurulacaq

Azərbaycan Rəqəmsal Ticarət Qovşağında daha öncə test olaraq fəaliyyət göstərən elektron gömrük bəyannamələrinin doldurulması real vaxt rejimində həyata keçirilməyə başladı. Bunun üçün ixracatçı ASAN imza və ya elektron imza ilə Rəqəmsal Ticarət Qovşağının saytıdan (<https://dth.azexport.az/>) daxil olaraq elektron gömrük bəyannaməsini doldura bilər.

Rəqəmsal Ticarət Qovşağının üstünlüyü ondan ibarətdir ki, bütün xidmətlər **"Bir pəncərə"**dən təqdim olunur. Azexport portalının nəzdində olan "Bir pəncərə" Azərbaycan sahibkarları ilə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verir. Beləliklə, daha az resurs sərf etməklə ixrac prosedurlarını daha sürətlə həyata keçirən sahibkarlar bir pəncərə əsasında e-İxracın imkanlarından yararlanacaqlar.

Hazırda **e-İxrac**a inteqrasiya olunan dövlət orqanları real vaxt rejimində məlumat mübadiləsini təşkil edir. **e-İxrac** aşağıdakı

sertifikatların verilməsini təmin edir:

- beynəlxalq baytarlıq sertifikatı;
- fitosanitar sertifikat;
- keyfiyyət sertifikatı;
- mənşə sertifikatı;
- kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə;
- mədəni sərvətlərin ixracı üçün mədəni sərvətin mühafizə şəhadətnaməsi;
- dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və videomaterialların, malların (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının ixracına razılıq.

Eyni zamanda, ixrac təşviqinin ödənilməsi üçün müraciətlərin göndərilməsi də portal vasitəsilə həyata keçirildiyi üçün gələcəkdə bu hesablaşmaların aparılması asanlaşacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 22 fevral tarixli Fərmanı əsasında yaradılan Azərbaycan Rəqəmsal Ticarət Qovşağının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.

office@azexport.az Qeydiyyat Giriş

DIGITAL TRADE HUB OF AZERBAIJAN — AZEXPORT.AZ —

Ana səhifə Xidmətlərimiz Azərbaycan istehsalı FAQ Əlaqə

Transsərhəd elektron sənədlərin imzalanması

DIGITAL TRADE HUB OF AZERBAIJAN — AZEXPORT.AZ —

## Rəqəmsal Ticarət Qovşağında Eskrou xidmətindən istifadə imkanı olacaq

Azərbaycan Rəqəmsal Ticarət Qovşağı sahibkarlar üçün Eskrou (Escrow) xidmətindən də istifadə imkanı yaradacaq. Məlumat üçün bildirək ki, Eskrou müəyyən əməliyyatda iştirak edən iki tərəf üçün tələb olunan vəsaitlərin ödənişini həyata keçirən və tənzimləyən maliyyə razılaşmasıdır. O, ödənişin təhlükəsiz Eskrou hesabında saxlanmasını təmin etməklə əməliyyatları daha da təhlükəsiz edir. Eskrou hesab yalnız eskrou şirkət tərəfindən nəzarət olunan müqavilənin bütün şərtləri təmin edildikdə vəsait buraxılır.

Eskroular böyük məbləğdə əməliyyatlarda çox faydalıdır. Ödənişin buraxılmasından əvvəl müəyyən öhdəliklər yerinə yetirilməlidir. Bu, xüsusilə, tam ödənişin həyata keçirilməsindən əvvəl alıcı tərəfindən işin keyfiyyətinə dair təsdiqin tələb edildiyi və satıcının ödənişi əldə etdiyinə dair hər hansı təminat olmadan böyük həcmdə işi həyata keçirmək istəmədiyi hallarda mümkündür. Ənənəvi eskrou xidməti çox çətindir, banklar və hüquqşünaslar vasitəsilə əldə olunmalıdır, lakin, escrow.azexport.az portalı uyğun tariflərlə eskrou xidmətləri göstərir. Ödəniş "Eskrou"da olduğundan, əməliyyat pul itkisi riski olmadan təhlükəsiz qaydada həyata keçirilə bilər. Bu, bütün hüquqi jarqonları aradan qaldırır və əməliyyatların təhlükəsiz aparılmasına, eləcə də alıcı və satıcıların daha inamlı olmasına imkan verir.

### Eskrou necə işləyir?

Escrow.com Alıcı və Satıcı razı olduqda vəsaitləri toplayan, saxlayan və paylayan etibarlı üçüncü tərəf kimi çıxış etməklə saxtəkarlıq risklərini minimuma endirir.

- 1. Alıcı və Satıcı şərtlərlə razılaşır** – Alıcı və yaxud da Satıcı əməliyyatı başlayır. escrow.azexport.az saytında qeydiyyatdan keçdikdən sonra, bütün tərəflər əməliyyatların şərtlərinə razılığını bildirirlər.
- 2. Alıcı azexport.az səhifəsinə ödəniş edir** – Alıcı təsdiq edilmiş ödəmə metodu ilə ödənişi bizim təhlükəsiz Eskrou hesabı escrow.azexport.az səhifəsinə edir və ödənişi yoxlayır, Satıcı vəsaitin "Eskrouda" təhlükəsiz saxlandığı haqqında məlumatlandırılır.
- 3. Satıcı malları Alıcıya göndərir** – Ödəmənin yoxlanmasından sonra Satıcıya malı göndərməyə və izləmə məlumatını təqdim etməyə icazə verilir. Escrow.azexport.az Alıcının malı qəbul etdiyini təsdiq edir.
- 4. Alıcı malı qəbul edir** – Alıcının malı yoxlamaq üçün müəyyən edilmiş sayda günü var. Bu müddətə o, malı ya qəbul, ya da rədd edə bilər.
- 5. Alıcı malı qəbul etdiyi təqdirdə** Escrow.azexport.az Eskrou hesabından vəsaiti Satıcının hesabına ödənilir.

Əməliyyat təhlükəsiz və etibarlı şəkildə tamamlanır!

### HOW IT WORKS

Securing your transaction in 5 easy steps.



1. Buyer and Seller agree to terms




2. Buyer submits payment to Escrow



3. Seller delivers goods or service to buyer



4. Buyer approves goods or services



5. Escrow.com releases payment to seller

## Pambıq və tütün məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan şirkətlər barədə məlumatlar Azexportda yerləşdiriləcək

Azərbaycan Respublikasından pambıq və tütün məhsullarının ixracının artmasına və bu məhsulları istehsal edən sahibkarların yeni bazarlara çıxmasına Azexport.az portalı bundan sonra daha çox töhfə verəcək. Çünki Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı"nda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin qarşısına pambıq məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlər barədə məlumatların Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda yerləşdirilməsi məsələsi qoyulub. Qeyd edək ki, ölkəmizdə "MKT İstehsal Kommersiya" MMC, "CTS Agro" MMC, "Şamo" MMC, "Goran-Cotton" MMC, "Zərdab Pambıq" ASC və digər fiziki və hüquqi şəxslər pambıq istehsalı ilə məşğuldurlar. Hazırda "MKT İstehsal Kommersiya" MMC, "CTS Agro" MMC və "Zərdab Pambıq" ASC Azexport portalına inteqrasiya olunub. Digər hüquqi və fiziki şəxslərin də portala inteqrasiyası istiqamətində iş aparılır.

Qarşıdakı müddətdə isə pambıqla yanaşı tütün məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlərin də məhsulları Azexport portalında yerləşdiriləcək. Belə ki, Azərbaycan

Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında tütünçülüyn inkişafına dair 2017–2021-ci illər üçün dövlət proqramı"nda isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə 2017-2020-ci illər ərzində tütün məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlər barədə məlumatların Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda yerləşdirilməsini təmin etmək tapşırılıb. Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə bu sahədəki əsas şirkət olan "İnter tobakko" MMC və "European Tobacco-Baku" ASC-nin məlumatları Azexport.az portalında yerləşdirilib. Ölkəmizə tütün məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərin məlumatlarının Azexport.az portalında yerləşdirilməsi istiqamətində fəaliyyət dərinləşib.

**Qeyd:** *Azərbaycan Respublikasında pambıq və tütün məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərin məlumatlarını Azexport.az portalında yerləşdirmək üçün həftə ərzində iş günlərində saat 9:00-dan 18:00-dək aşağıdakı ünvanə müraciət edə bilərlər.*

**Ünvan:** Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi, 16. AZ 1073.

**E-mail:** info@ereforms.org

**Tel:** +994 12 521 26 58



Azərbaycan Prezidentinin Rəsmi internet sahifəsi  
rəsmi internet sahifəsi

Azərbaycan Respublikasında pambıqçılığın  
inkişafına dair 2017–2022-ci illər üçün Dövlət  
Proqramı təsdiq edilməsi haqqında  
Sərəncamı Azərbaycan Prezidentinin

# İXRAC İCMALI

## İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASIYA MƏRKƏZİ

**Bizimlə  
əlaqə**



+99412 5213318



info@ereforms.org



AZ 1073, Bakı ş., Yasamal r., L.Landau k.,16



/iqtisadiislahat